



BRICS: ədalətli dünya nizamına gedən yolun başlangıcı

Azərbaycan bu yolda əsas ölkələrdən biri olmaqdır qərarlıdır

Azərbaycan da Qerbin ikili standartlarından əziziyət çəkən ölkədir. 20 faiz ərazimiz Ermoniştən tərəfindən işğal edilmişdir. Amma Qerbin ele bir ucadan səsi çıxmamışdır. Biz onların səsini yalnız torpaqlarımızı işğaldan azad edəndən sonra eşitdik. Baxmayaraq ki, torpaqlarımızı işğaldən etmək biziñ többi və qanunu haqqımız id, Qerb bunu qəbul etmək istəmirdi. İndi isə Azərbaycan ele çıxayırlar günahçılarırlar ki, əslində onların hamısı işğal zamanı Ermoniştən etmişdir. Ermoniş Xocalı soyqırımı törməş, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə aparılmış, mühərbi qanunlarının oleyhino olaraq mülliət əhalinin canına və mülküne qəsd etmişdir. Amma Qerbin heç tükkü də torpənməmişdi. İndi də Qerb

sülhə təhfə vermək evzənə, Ermonistənə revanş mühərbi aparmaq üçün silah verir. Bu gün Azərbaycanın BRICS-də yer almaq istəmosunun bir səbəbi də budur. Daha yeter Qerbin "ədalətin" inə bel bağladıqımız, olmayan ədalətə ümidi etmək özü-özündən aldatmaqdır.

Bu baxımdan Kazanda keçirilən BRICS-in XVI sammiti Qerbin əsas isteyinin iflasa uğraması göstərdi. Sammitde BMT-nin baş katibi və 24 ölkənin lideri iştirak etdi. Onlar bu yolla anti-Qerb hissəsində yer aldıqlarını nümayiş etdirdilər. Azərbaycan da haqqı olaraq homin sıradır. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin töbür zamanı çıxışında demişdir: "Logistika döhlizlərinin inkişafında Azərbaycanın rolü çox

vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük şəhər miyyəti kəsb edir". Deməli, Azərbaycan doğru olan yerde qara tutub. Biz Avropa İttifaqı üçün nə qədər vacib ölkə olsaq da, "qoca qito"nın "siyasi qırğınları buna dörk etmirlər.

Prezident İlham Əliyev bu mətober tribunadan dünyaya səslenərək ölkəmizin beynəlxalq müstəvədi global təhlükəsizliyi, hüququn alifliyinə, dövlətlərin bir-birilərinin daxili işləşməsi məmənluq doğurur. Qarşılıqlı ali və yüksək seviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanmış çoxsaylı sonərlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rəl oynayır. Bu monada cari ilin martında Azərbaycana dövlət səfərini xüsusü qeyd etmek istədim.

Azərbaycan qardaş Qazaxıstanla səmərəli tərəfdəşliğin inkişafında maraqlıdır

Azərbaycan qardaş Qazaxıstanla səmərəli tərəfdəşliğin inkişafında maraqlıdır

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Kasim-Jomart Tokayevə

Hörmətli Kasim-Jomart Kemeleviç!

Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin sizində bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürkədən təbrik edir, ən xoş arzularını çatdırırıram.

Sizin qardaş Qazaxıstanın hərəkətli inkişafına yönəlmış qotiyetli siyasetiniz və həyata keçirdiğiniz İslahatlar nöticəsində ölkəniz mühüm nüfuzlu və uğurlar oldu etmiş, bəyənəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstanın hər səfərində çəçəklənən və müasir bir diyyarə çevrilmiş ölkənizi görməkdən böyük qurur duyuram.

Xalqlarımızın ortaqtarixi-modəni köklərindən güclən, qarşılıqlı inam və dostəyə osaslanan Azərbaycan-Qazaxıstan əlaqəlerini əməkdaşlığının gündən-güna genişləndirək yenidən mözəmlənərək zənginləşməsi məmənluq doğurur. Qarşılıqlı ali və yüksək seviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanmış çoxsaylı sonərlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rəl oynayır. Bu monada cari ilin martında Azərbaycana dövlət səfərini xüsusü qeyd etmek istədim.

Azərbaycan qardaş Qazaxıstanın iqtisadiyyat, noxiyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraqlar doğuran digər sahələrdə səmərəli tərəfdəşliğin inkişafı etdirilməsindən və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.



Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm itki-tərəfli, həm də çoxtərəfli müstəvəde geniləndirilməsi, xalqlarımızın firavanklığı, ölkələrimizin və regionumuzun rəfahnamə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdəşliğimizin və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə söyləmimizi bundan sonra da uşurla davam etdirəcəyim.

Bu bayram gündündə Sizə möhkəm cansaşlığı, xoşbəxtlik, foaliyyətinizdə müvəffəqiyətlər, qardaş Qazaxıstan xalqına daim əmənli, rəfah və firavanhıq diləyirom.

Hörmətlə,

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşüb.

AZƏRTAC paylaşımı töqdim edir:

"Zəfər tariximiz - Qubadlınin Ermənistan işğalından azad edilməsindən dörd il ötürü".



Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz

Ermənipərəst Avropa Parlamenti ölkəmizlə bağlı qərəzi qətnamələr qəbul etməkələ rəziliyini nümayiş etdirir

Azərbaycan öz hüququnu beynəlxalq normallara uyğun təmən edib. İndi 30 il boyu erməni vəndallığı ilə üz-üzə qalan oralarında birbaşa və quruculuq işləri aparır, on illiklər boyu məhrumiyyətlər içorisində yaşayan, doğulduğuları yurdulara həsrət qalan keçmiş məcməri kökçükünlər morhələli şəkildə dədə-baba torpaqlarını qaytarır. Bütün bunlar isə hem də elə insan haqqlarının, ədalətin bərpası deməkdir. Lakin Azərbaycanın

►5

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

2024-cü il avqustun 30-da imzalanan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının

baycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sorhod təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nə təsdiq edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 25 oktyabr 2024-cü il

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşıdır"

Oktjabrın 22-də aparılan müzakirələr zamanı da Avropa Parlamentinin deputatları Azərbaycanda güya fundamental insan hüquqlarının pozulduğunu və qanunun alliyinin tomin olumdağındı iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin üzvləri COP29-un Bakıda keçirilməsinə qısqanqlıqla yanaşırlar. Əgər belə olmasa, onlar "insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasına baş vera bilməyəcəyin" iddia etməzdi. Hətta avroparlamentarilər daha "irolı gedərək" Avropa İttifaqını Azərbaycanla qaz sazişinə xi-



tam verməyə çağırıb, bəziləri Bakıda keçiriləcək COP29 konfransını boykot etməkdən danışır və Qarabağ erməniləri-

nin öz evlərinə qaytarılması "təlob" ediblər. Təsəssüf doğuran hal odur ki, bu müzakirələr Avropa İttifaqı ilə birgə teşkil olunub. Hansı ki Avropa İttifaqı Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təsəbbüsleri ilə çıxış edirdi. Hazırkı proseslər isə təsdiq olunur ki, Avropa İttifaqı neytral vasitədir. Avropa Parlamentində çıxış edən Avropa İttifaqının məşgulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Smitin çıxış da avroparlamentarilərin mövqeyi ilə üst-üstə düşüb.

►5

Gürcüstan seçim qarşısında: inkişafa və müstəqilliyə davam, yoxsa tamam

Bütün hallarda son sözü gürcü xalqı deyəcək

Türkiyə-Gürcüstan münasibətləri dəstlüq, qonşulq, qarşılıqlı inam və maraqlı çərçivəsində möhkəm və sərsalımdır. O ki qaldı Azərbaycan-Gürcüstan münasibətlərinə, bu iki xalqın Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən on yüksək seviyyəyə çatdırılan tarixi dəstlüq münasibətlərinin üzərinə illərin dolanbacı, kəsməkeşli kölgə sala bilməyən. Sonra illər bu münasibət strateji tərəfdəşlik səviyyəsinə qədər yüksəlib. Gürcüstan-Azərbaycan münasibət-



ləri təkcə iqtisadi deyil, həm də siyasi, horbi, təhsil, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin Gürcüstanın indiki hakimiyyəti ilə six əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da Bölgədə sülhün və ominamlılıq möhkəm və etibarlı tominatdır. Bu tominatın hesabına iki ölkənin iştiraki ilə həyata keçirilən bütün layihələr dəstlüq və əməkdaşlıq baxımdan dünya üçün nümunədir.

►7



"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında"

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2292 (Cild I) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada verilirsin:

"Redaksiya heyətinin sədri

Əliyev İlham Heydər oğlu - Azərbaycan Respublikasının Prezidenti

Redaksiya heyəti sədrinin müavini:

Əli Zadə Akif Ağə Mehti oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geo-fizika İnstitutunun baş direktoru

Quliyev İbrahim Said oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

Rzayev Anar Rəsul oğlu - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin söbəsinin müdürü

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

Həbibbəyli İsa Əkbər oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti

Azərbaycan Milli Ensiklopediyasının məsul katibi

Nağıyev Tofiq Murtaza oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru

Redaksiya heyətinin üzvləri:

Abdullayev Kamal Mehdi oğlu - AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, Azərbaycan Dillar Universitetinin rektoru

Abiyev Ağacan Qulam oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru, professor

Bədəlbəyli Fərhad Şəmsi oğlu - Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdürü

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Cəfərov Nizami Qulu oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Ataturk Mərkəzinin direktoru

Celilov Namiq Səddar oğlu - AMEA-nın müxbir üzvü, Nəsirədin Tusi adına Şamaxı Astrofizika Rosodaxanısının baş direktoru

Eldarov Ömer Həsən oğlu - AMEA-nın həqiqi üzvü, Xalq rossamı

Ələkbərov Urxan Kazım oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliçik Akademiyasının rektoru

Əlquliyev Rasim Məmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnförmasiya Texnologiyaları İnstitutunun baş direktoru

Əliyev Telman Abbas oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Əliyeva Fərəh Şirməmməd qızı - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü

Əli-zadə Firorz Əli Ağə qızı - AMEA-nın müxbir üzvü, Xalq artisti, Azərbaycan Bəstəkarlar İtfiafaının sədri

Fərzeliyev Vaqif Məcid oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlı Kəməri İnstitutunun baş direktoru

Hacıyev İsmayıllı Muxtar oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri

Haşimov Arif Məmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru

Hüseynova İrada Məmməd qızı - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Bioteknologiyalar İnstitutunun baş direktoru

Xəlilov Ferhad Qurban oğlu - Xalq rossamı, Azərbaycan Rossamlar İtfiafaının sədri

İsmayılov Amin İsmayılov oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrakimya İnstitutunun laboratoriya müdürü

Kərimli Teymur Həşim oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Məmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Qədirov Fəxreddin Əbülfət oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru

Qoribov Adil Abdulxalıq oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mahmudov Yaqub Mikayıł oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mehdiyev Ramiz Ənvər oğlu - AMEA-nın həqiqi üzvü

Moharrəmov Abel Məmmədəli oğlu - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdürü

Məmmədov Qərib Şamil oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Məmmədov Nəsim Timur oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdürü

Muradov Şahbaz Musa oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdürü

Mustafayev Şahin Məcid oğlu - AMEA-nın həqiqi üzvü

Pasayev Arif Mir Cəlal oğlu - AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru

Rosulov Əsgər Adil oğlu - Azərbaycan Respublikası Milli Arxiv idarəsinin rəisi

Səməzdə Ziyad Əliabbas oğlu - AMEA-nın həqiqi üzvü

Şükirov Kərim Kərəm oğlu - AMEA-nın Abbasəli Ağə Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun baş direktoru

Vəlihanova Nailə Məmmədəli qızı - AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru".

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 25 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli

Fərmani ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasname"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmani (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 226 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasname"də aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci bondə üzrə:

1.1. birinci cümlədən "bir birinci müavini" sözü çıxarılın;

1.2. ikinci cümlədə "Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyində" sözü "Azərbaycan Milli

Ensiklopediyası" Elmi Mərkəzində" sözləri ilə əvəz edilsin;

1.3. üçüncü cümlədə "Birliyin" sözü "Mərkəzin" sözü ilə əvəz edilsin.

2. 19-cu bondə üzrə:

2.1. birinci cümlədə "birinci müavini" sözleri "müavilərin-dən biri" sözləri ilə əvəz edilsin;

2.2. ikinci cümlədə "vo adı" sözləri "sade" sözü ilə əvəz edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 25 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq **qərara alıram**:

2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq **qərara alıram**:

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" in təsdiq edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq **qərara alıram**:

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" in təsdiq edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında Tranzit Ticarət Saziş"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq **qərara alıram**:

2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında Tranzit Ticarət Saziş" in təsdiq edilməsi barədə

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İsləm Respublikası Hökuməti arasında Tranzit Ticarət Saziş"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bondını rəhbər tutaraq **qərara alıram**:

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublik



BRICS: ədalətli dünya nizamına gedən yolun başlangıcı

Azərbaycan bu yolda əsas ölkələrdən biri olmaqdə qərarlıdır

İki qütbə bölünən dünya arasında davam edən gərginliyin fonunda Rusyanın Kazan şəhərində keçirilən BRICS-in XVI sammitindən sonra hər kəsi bir sual düşündürür: bundan sonra beynəlxalq aləmdə hansı proseslər baş verəcək?

Hələlik görünən odur ki, iki cəbhə arasında münasibətlər tezliklə sənqiyənə oxşar. Ən azından ona görə ki, Kəzəndə səslənən bəyənatlar haqları olaraq Qərbin hegemonluğununa qarşı yönəlib. Qərbinə bununla razılığının güman etmək sadələvhəli olardı.

Bundan sonrakı prosesləri proqnozlaşdırma üçün inдиydək baş verən beynəlxalq hadisələr yenidən baxmaq lazımdır. Məlumdur ki, sovetlər birliyinin mövcud olduğu dönmədə qlobal müstəvədə yaranan hər hansı bir problem iki qütb arasında beynəlxalq qanunlar çörçivəsində müzakirə olunur. Cənubi keçmiş SSRİ-nin başçılığı etdiyi sosialist döşəngisi ilə ABŞ-nin söz sahibi olduğu Qərbi birliyi arasında güc bərabərliyi vardi. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. On üzündən hərəkətə iki qütb bir-birinə "dış qıcası" da, sonda müyyəyon bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məzəhəbli güzət şəklinde həll edilmişdir.

Amma sovetlər birliyinin dağılıması ilə Qərb dünyının tək güc mərkəzi oldu. SSRİ-nin süqutundan sonra demok olak, keçmiş sosialist döşəngisi ilə Qərbi birliyi arasında güc bərabərliyi vardi. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. On üzündən hərəkətə iki qütb bir-birinə "dış qıcası" da, sonda müyyəyon bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məzəhəbli güzət şəklinde həll edilmişdir.

Amma sovetlər birliyinin dağılıması ilə Qərb dünyının tək güc mərkəzi oldu. SSRİ-nin süqutundan sonra demok olak, keçmiş sosialist döşəngisi ilə Qərbi birliyi arasında güc bərabərliyi vardi. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. On üzündən hərəkətə iki qütb bir-birinə "dış qıcası" da, sonda müyyəyon bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məzəhəbli güzət şəklinde həll edilmişdir.

Amma sovetlər birliyinin dağılıması ilə Qərb dünyının tək güc mərkəzi oldu. SSRİ-nin süqutundan sonra demok olak, keçmiş sosialist döşəngisi ilə Qərbi birliyi arasında güc bərabərliyi vardi. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. On üzündən hərəkətə iki qütb bir-birinə "dış qıcası" da, sonda müyyəyon bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məzəhəbli güzət şəklinde həll edilmişdir.

Azərbaycanın beynəlxalq arenada rol getdiyən güclərinə və, onun multilateralizminin asası tutaraq cəxəroflı diplomatiya yürütməsi ilə six bağlıdır. Ölkəmizin xarici siyasi təkcə ikitaraflı əlaqələrlə möhdudlaşdır, həm də müxtəlif beynəlxalq təşkilatlar və platformalar vasitəsilə dəha geniş diplomatik əlaqələr qurulur. Bu yanaşma Azərbaycanın qlobal siyasetdə mühüm dövlət kimi tanır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir. Kazan şəhərində XVI BRICS Sammitində Azərbaycanın iştirakı da siyasetin tərkib hissəsidir və ölkənin multilateralizmə verdiyi önemi göstərir.

Azərbaycanın Qosulmama Hərəkatına uyğurlu sədrliyi və BRICS əlaqələri

Azərbaycanın 2019-2023-cü illər ərzində Qosulmama Hərəkatına sədrliyi, ölkənin cəxəroflı diplomatiyaya əsas tətbiq etdiyi uğurların zirvəsi kimi qiymətləndirilir. Bu müdəddət ərzində Azərbaycan koronavirus pandemiyası kimi qlobal problemlərə cavab olaraq, əməkdaşlığı və humanitar yardım prinsiplərini ən planlı şəkildə tətbiq etdi. Ölkənin Qosulmama Hərəkatının davam etdirilməsi ilə Azərbaycan hələ də bu platformada fəal və səmərəli fealiyyət göstərir. Azərbaycanın Qosulmama Hərəkatında əldə etdiyi təcərrübə və təsir, onun BRICS sammitlərindəki rolunu gücləndirir.

BRICS təşkilatına üzv olanlar, - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika, - dünya iqtisadiyyatında və siyasetində mühüm rol oynayan ölkələrdir. Azərbaycan bu ölkələrə hem siyasi, hem iqtisadi əməkdaşlıqla yeni perspektivlər yaradır. BRICS+ formatında Azərbaycan kimi inkişaf etməkde olan ölkələrin iştirakı, həm də Qlobal Cənub və Qlobal Şimal arasındakı dialoq gücləndirir. Azərbaycanın BRICS ölkələri ilə əməkdaşlığı Qosulmama Hərəkatındaki uyğurlu diplomatiya təcrübəsi üzrə inşa edilir.

Onu da qeyd etmək lazımdır ki, Qosulmama Hərəkatında 120 ölkə təmsil olur, bu da onu BMT-dən sonra ikinci on böyük beynəlxalq təşkilat edir. Azərbaycanın sədrliyi, ölkənin qlobal iqtisadiyyatda liderliyini təsdiqleyir. Bu sədrliyi vasitəsilə Azərbaycan Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında dialoq yaradaraq, iqtisadiyyatın COP29 şəhərində rəhbər rolü

nətinən əməkdaşlığı təsdiq edir. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

şəhərindən sonra, Azərbaycanın beynəlxalq potensialı və qüvvəsi artırıla bilər. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

şəhərindən sonra, Azərbaycanın beynəlxalq potensialı və qüvvəsi artırıla bilər. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

şəhərindən sonra, Azərbaycanın beynəlxalq potensialı və qüvvəsi artırıla bilər. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

şəhərindən sonra, Azərbaycanın beynəlxalq potensialı və qüvvəsi artırıla bilər. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

şəhərindən sonra, Azərbaycanın beynəlxalq potensialı və qüvvəsi artırıla bilər. Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü

hərəkətindən sonra, Azərbaycanın COP29 şəhərində rəhbər rolü



Qərbi Azərbaycan: milli ideyanın əsas hədəflərindən biri



Tarixi ədalətin bərpası Qərbi Azərbaycana qayıtlıssız mümkün deyil

Bu əzəli torpaqlarımızın ulularımızın bizə əmanətidir

Ölkəmizin orazi bütövlüyüün bərpasından və dövlət suverenliyinin təmin olunmasından sonra Azərbaycan dövlətinin qarşısında osas milli hədəfləndən bəri da müxtəlif illərdə Ermenistanda aparılan etnik təmizləmə siyaseti naticəsində qədim yurd yerlərində kütləvi şəkildə deportasiya olunmuş soydaşlarımızın və onların varislərinin hüquqlarının bəynəlxalq müstəvdiyyət bərpası məsələsidir. Bundan başqa, həmin doğma torpaqlarda Azərbaycan xalqının yaradığı zəngin tarixi-modəni irlənmişdir, tablığı, bu irlən tam möhviyyətin qarşısının alınması, həmin insanların öz at-a-baba yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və bir ga yaşasına nail olunmasıdır. Bu, hazırda siyasi gündəmimizin başlıca mövzularından biridir. Yaşadığımız reallıqda azəli türk torpağı olan Qərbi Azərbaycandə bütün azərbaycanlıların qovulmuş, soydaşlarının doğma yurdlarına qayıtmasının qarşısının alınması, bəynəlxalq birliliyin bəyalatlılıq göz yummazı qəbul edilməzdər.

Bu günlərdə Milli Məclisə soydaşlarımızın doğma yurdumuz olan Qərbi Azərbaycana qayışını təşkil etmək məqsədi təşəbbüs grupu yaradıldı. Prosesə qanunvericι orqanın qəsiyyəsində start verilmiş dövlətimizin tarixi bəzə məxsus olan torpaqlarımızdan zələr qovulmuş, həmətənlərlərini hüquqlarına bərabər istiqamətində kompleks hüquqi işlər başlamışdır. Hüquqlarına qayğıtlarına bərabər istiqamətində kompleks hüquqi işlər başlamışdır. Hüquqlarına qayğıtlarına bərabər istiqamətində kompleks hüquqi işlər başlamışdır.

Ümummilli missiya

Ermenistanın, erməni diasporunun və onların havadalarının onillərdə Azərbaycana qarşı davam edən çirkin və qorozlı kampaniyası bu "məzəlmə" xalqın "toqib" və möhv edilməsi, deportasiyası və soyqırıma mərzə qalmış" kimi uydurma töbüklət üzərində qurulub. Qərbi dünəninin erməniləri himayə etməsinin başoba sobobi "əzilən ermənilərin möhvənin qarşısının alınması" emləyiyati kimi təqdim olunub və proses hələ de davam edir. Burada osas niyyət yarın erməniləri müdafiə etmək deyil, həm də bəzi dövlətlərin və siyasi mərkəzlərin öz günahlarını ört-basdır etmək məqsədi daşımaq cəhdidir. Bu xalqın tarixən başına nə golibso, başqalarının elində siyasi aflat, oyuncadı olduğu üçün golib. Osmanlı dövlətinin tərkibində əmən-amanlıq şəraitində yaşıyan ermənilərin "qəfətən soyqırımı"na məruz qalması dünənə öz xeyirlerinə bölmək isteyənlərin geosiyasi planlarından irali gelen oyunudur.

XX əsr "erməni faciəsi"nin dünən ictimai roynı saxtakarlıqla yerdiləməsi prosesi ilə müsiyət olunub. Müxtəlif dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm də sərtlər. İnternet və informasiya əsrasında, hər keşin məlumat mənətindən olğanlaşdırılmışdır. Azərbaycan və dövlətlərin parlament kürsüleri, bəynəlxalq təşkilatların müzakirə məskənləri, erməni təsəssübçələri müvəqqəti də olsa, isteklərini nəil olublər. İndi isə həm zamanı dəyişib, həm d



Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırırdı

"Qubadlı şəhərinin işgaldən azad edilməsindən dörd il ötür. Ölkəmizin canub-qərbinə də yerləşən, Zəngozur mahalının qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işgaldən azad olunması tarixi Zəfərimizi qəçiləməz etdi. Vətən mühəribəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işgal altında olmuş hər bir qarış torpağımızın azad edilməsi bizim üçün vacib, əhəmiyyətli idi. 1992-1993-cü illərdə ard-arda itirdiyimiz ərazilimizləri qarşıbaqarış, kəndbəkənd azad etdik. O torpaqlar bizim şəhidlərin, yarallarımızın qanları ilə yorulub. Ona görə də bütün kand, qəsəbə, rayon və şəhərlərimiz azad edilmişsi bizim üçün əlçiyəgəlməz əhəmiyyətli malikdir. Təbib ki, strateji hadafə çatmaq üçün hərbi əməliyyatlar hazırlanırdı onun əhəmiyyəti, vacibliyi götür-qoy edilir. Bu manada, böyük Zəfər nəli olmaq üçün Qubadlı şəhərinin azad olunmasına əməliyyat qəçiləməz idi və bu əməliyyat ordu rəhbərliyindən böyük peşəkarlıq, savad, döyüşçülərimizdən isə cəsarət, güc təhləkə edirdi. Qubadlı əməliyyatının uğuru hərbi savad, peşəkarlıq, cəsarət və milli vətənpərvərlik ruhunun vəhdətdən doğdu".



Bu sözləri AZERTAC-a açıqlamasında Milli Məclisin deputati Tahir Mirkili söyləyib. O bildirib ki, Qubadlının işgali Ermenistana növbəti hədəflərinə dəha asan çatmaq üçün nə qədər vacib idisə, Azərbaycana da bütün Qarağah hakim olmaq, nəzarət etmək üçün Qubadlı əməliyyatı əhəmiyyətli idi. Ermenilər Qubadlıyı həm Ermenistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşgal etdikdən sonra rayonda daş üstə qoymamışdır. Barbarlıq və vandallızmə məruz qalan rayon ərazisində bù-

tün sosial infrastruktur dağıdılmışdı, kommunikasiya xəttləri möhv edilmişdi, daşına bilən hər şey satılmışı. Ermenistan yalnız Xanlıq kəndində qəsəbə salaraq, xaricdə erməniləri aldadaraq orada məskunlaşdırılmışdı ki, bu da Cenevə konvensiyasının kobud şəkilde pozulmuş deməkdir. Ermenilər Qubadlıda tördəkləri vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında müsəliyət davası ilə baş verdi. Xalqımız bu xəberi sevinc gəyəşləri ilə qarşılıdı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il oktyabr 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilib.

"Şərqi Zəngozur iqtisadi rayonunun təbii sərvətlərə ən zengin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zengindir. Rayonun Hacılı kəndində mişar daşı, Börgü -şad çayının sol sahilində yaşlı şəhər. Əlini qalıq, Qubadlıda 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayraqımızı ucaltması müthüm tarixi hadisə oldu. İşğaldən azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev 4 dəfə

mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qumgil, Eyyazlı kəndində epiq yatağı var. İşğaldən öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi több dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işləş qədər taxıl, üzüm, tüttün, bostan möhsulları becərilir, heyvandarlıqla möşəl olunur. Əminliklə deyə bilər ki, bəzəniden Qubadlının Azərbaycanın iqtisadi baxımdan on golrlı, ən yaşlı rayonlarından birinə çevriləcəyik. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayraqımızı ucaltması müthüm tarixi hadisə oldu. İşğaldən azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev 4 dəfə

vurğulayıb.

O əlavə edib ki, Qubadlının Bəl planında rayonun təbiəti, tarixi, memarlıq əslublu, o cümləden 2050-ci ilə qədər inkişaf dinamikası nəzərə alıncayaq: "İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət güsəsinə yeni hayat göləcək".

Mehriban ƏLİYEV: "Hər bir qələbənin əldə edilməsi əşqərlərimizin qəhrəmanlığı sayəsində mümkün olur"

26 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

İlham ƏLİYEV:
"Heç bir hədə-qorxu
bizi yolumuzdan döndərə bilməz"

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08:00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejimində bütün cəbhəbəyə tam ria-yot edib.

Ermenistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılışmamış kobud surətdə pozub. Saat 08:05-dən Ermenistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Sofyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini və Tortarı, Ağdamın kəndlərini artıllıriya atısoyo tutub.

İrəvanın növbəti uydurması ifşa edilib

"Azərbaycan Ordusuna məxsus zərəbə PUA-nın cəbhə xəttində guya möhv edilməsi barədə Ermenistanın yaydığı məlumatın heç bir osası yoxdur və yalandır".

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, tam oksine, günorta saatlarında Ermenistan-Azərbaycan dövlət sərhədinin Dəskəsən rayon sahəsində bölmələrimizin mövqələri üzərində ucu keçirməyə cəhd gəstidən dəşən və təqribən kvadroopterləri atıcı silahlardan atısoyo atıloş möhv edilib.

İlham Əliyev Ermənistana çıxış yolu göstərib



Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cobrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işgaldən azad edilməsi ilə əlaqədar rəsmi istaqram sohifisində paylaşım edib:

"Zəngilan, Cobrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işgaldən azad edildi! Bu münasibətlə bütün xalqımıza somimi tövükliklərini qatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əşqərlərimizin qəhrəmanlığı,ősüatlı, cəsarət, igidiyi və motənatı sayəsində mümkün olur. Onların hər birinə hədsiz derecədə minnətdərəm! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

İlham ƏLIYEV: "Düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq"



Prezident İlham Əliyev İtalyanın "Rai-1" televiziya kanalına müsahibə verərək Ermenistanın növbəti toxribatlarını açıqlayıb.

Prezident deyib ki, atəşkəs hər dəfə Ermenistan tərəfindən pozulur. Bunun xronologiyası da var: "Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəs pozulur. Bu gün saat 08:00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda sohər saat 10:00-dir. Saat 8-dən toxmınən 3-4 dəqiqə sonra Tortər şəhərindən yenidən bir neçə mərmi atılıb. Bütün cavab vermir. Ümید edirik ki, bu, tosadıfən olub. Lakin əgər bu davam etsə, təbii ki, biz deyəkavav verməyə məcbur olacaq".

Dövlət başçısı bir dəfə sülh razılaşmasının hansi şortlər əsasında məməkün olıbilecəyini açıqlayıb. Bildirib ki, Ermenistan tərəfindən də xoş məram göstərilməlidir. Əgər belə olsa, Azərbaycan Prezidentinin dediyi olacaq: "Əgər olmasa, bizi hər halda bər torpaqları qaytaracaq. Döyiş meydanda bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nöyin bahasında, qaytaracaq. Ya dinc yolla, ya da mührəbə yolu ilə, lakin qaytaracaq. Buna görə dünüşüntəm ki, Ermenistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır".

Düşmən Tərtərə "Smerç" atıb

Saat 18:15-də düşmən "Smerç" yaylımatlı reaktiv sistemindən Tərtər şəhərini atışdır. Dağıntılar və yarananlar olub.

Qubadlının kəndlərindən videogörüntüler yayımlanıb

Müdafiə Nazirliyi işgaldən azad olunmuş Qubadlı şəhərindən və rayonun Xanlıq, Padar kəndlərindən videogörüntüler yayılıb.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cənəx edənlər Ermənistan silahlı birləşmələrinin geniş-miqayışlı toxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları noticəsində əldə etdikdən sonra Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işgaldən azad olunması naməni xalqımızın Vətən mühəribəsində nümayiş et-

dirdiyi homşəliyi, dövlətimizin ofrafında siz birləşmələrinin xüsusi vurğulayıb, eləcə də Qubadlıının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işgaldən azad edilmiş əraziləri və hərbi orkestrlərin ifasında votənpərvərliyi torənnəmət etdirdən musiqi nömrələri toqdim edilib.

Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü ugurlu canlı qüvvə, silah-sursat, hərbi texnika itiridə. Həmçinin xeyli silah-sursat, tank və artilleriya qüllələri qənimət olaraq götürüldü.

Qubadlı şəhərinin işgaldən azad edilməsinin dördüncü ildənəmə münəsibət Müdafıə Nazirliyi strateji əhəmiyyətli malik olan, ağır döyüslərin getdiyi Qartıq dağı və orta yüksəkliklərə mediator təşkil edib.

AZERTAC-in əməkdaşları mediatur çərçivəsində Qubadlı rayonuna sohər

Lakin düşmənə qarşı uğurlu əməliyyatlar noticəsindən hər dəfə onları geri çəkilməye məcbur edikdən.

Digər müsahibimiz isə həmin günlərdə artıq düşmən ordusunun əşqər və zabitlərinin döyüş əşqərəməndən imtina etdiyini, silah-texnikanı ataraq qəçidiyi bildirib: "Vətən mühəribəsi günlərində Ali Baş Komandanın İlham Əliyevin Xanlıq mührəciyətinin vo yaşıyış məntəqələrinin işgaldən azad olunmasına səbəb oldu. Qubadlıının azad olunması Laçın dehəlizindən nəzarət altına götürülməsi, rəsədən şərait yaratdı. Bu da düşmənə gələn təminat-tochizatın tamamilə kəsilməsi ilə noticələndi. Şuşaya doğru digər istiqamətdən irəlileyən bölmələrimizin yolu açıldı".

Bəli, Qubadlıının azadlığı Zəfərə doğan atla bir addım idi. İndi Azərbaycan Ordusunun hərbiçiləri bütün azad edilən ərazilərimiz kimi, Qubadlıda da xidmətləri qürurla yerinə yetirirler. Mührəbədən sonrakı dövrədə toplumlar keçirilir, döyüş hazırlığı yüksək soviyyədə saxlanılır. Əminliklə deyə bələrik ki, tarixi ədalətin bərpə olunduğu bu torpaqlar bir də düşmənə yaxşıdır. Şədəm ki, təkəfliyənən qurğuları qurğuları yaxşıdır. Bu Zəfəri bizo yasadalarını xalqımız daim xatırlayacaq.

Cənəx edənlər Ermənistan silahlı birləşmələrinin geniş-miqayışlı toxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları noticəsində əldə etdikdən sonra Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işgaldən azad olunması naməni xalqımızın Vətən mühəribəsində nümayiş et-

dirdiyi homşəliyi, dövlətimizin ofrafında siz birləşmələrinin xüsusi vurğulayıb, eləcə də Qubadlıının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işgaldən azad edilmiş əraziləri və hərbi orkestrlərin ifasında votənpərvərliyi torənnəmət etdirdən musiqi nömrələri toqdim edilib.

Cənəx edənlər Ermənistan silahlı birləşmələrinin geniş-miqayışlı toxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları noticəsində əldə etdikdən sonra Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işgaldən azad olunması naməni xalqımızın Vətən mühəribəsində nümayiş et-

dirdiyi homşəliyi, dövlətimizin ofrafında siz birləşmələrinin xüsusi vurğulayıb, eləcə də Qubadlıının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işgaldən azad edilmiş əraziləri və hərbi orkestrlərin ifasında votənpərvərliyi torənnəmət etdirdən musiqi nömrələri toqdim edilib.

Cənəx edənlər Ermənistan silahlı birləşmələrinin geniş-miqayışlı toxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları noticəsində əldə etdikdən sonra Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işgaldən azad olunması naməni xalqımızın Vətən mühəribəsində nümayiş et-

dirdiyi homşəliyi, dövlətimizin ofrafında siz birləşmələrinin xüsusi vurğulayıb, eləcə də Qubadlıının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işgaldən azad edilmiş əraziləri və hərbi orkestrlərin ifasında votənpərvərliyi torənnəmət etdirdən musiqi nömrələri toqdim edilib.

Cənəx edənlər Ermənistan silahlı birləşmələrinin geniş-miqayışlı toxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları noticəsində əldə etdikdən sonra Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işgaldən azad olunması naməni xalqımızın Vətən mühəribəsində nümayiş et-

dirdiyi homşəliyi, dövlətimizin ofrafında siz birləşmələrinin xüsusi vurğulayıb, eləcə də Qubadlıının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.



Sahil Mühafizəsinin bölmələri su sərhədlərimizin etibarlı keşikçiləridir


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində kütləvi informasiya vəsiyətlori nümayəndələrinin iştirakı ilə mediatur keçirildi. Jurnalistləri DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə qarşıladı. O, mətbuat nümayəndələrinin mediatur gündəliyi və onun keçirilməsinin məqsədi barədə ətraflı məlumat verdi. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev salamlarını media nümayəndələrinə çatdırıldı.

Mediatur programına uyğun olaraq əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütünlüyü uğrunda gedən döyişlərdə böyük qohrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərin xatirəsinə horbi hissədə düzüldilmiş abidə ziyarət edildi. Jurnalistlərə məlumat verildi ki, 44 günlük Vətən mühərribəsində Sahil Mühafizəsinin 204 horbi qulluqusu istirak edib. Onlardan 1 nəfər horbi qulluqcu - Sultan İbrahimov şəhid olub. 8 horbi qulluqcu yaralanıb, 3 nəfər müxtəlifdən vəzifələrdə yaralanıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yüksək rütbəli zabitləri və media nümayəndələri abidənin önünə tor qəronfillər düzdülər. Şəhidlərin xatirəsi birdeqiqəlik sükutla yad edildi.

Ziyarətdən sonra tədbir "döyirmi masa" arxasında davam etdi. Dövlət Sərhəd Xidmətinin İctimaiyyət olarıqları idarəsinin rəisi polkovnik Aftandil Abbasov mediaturda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırığı osasında keçirildiyini bildirdi. Qeyd edildi ki, mediatur keçirməkdən əsas məqsəd DSX-nin Sahil Mühafizəsinin xidməti döyiş faaliyyətinin, həmçinin dövlət sərhədinin mühafizəsi zamanı Dövlət Sərhəd Xidmətinin faaliyyəti ilə borabər, maddi-texniki baza ilə yaxından tanış olmaq, xidməti digər komandanlıqlarla olğudan kimi, sahil mühafizəsinin də ugurlu nailiyyətlərini media nümayəndələrinin diqqətindən çatdırmaqdır.

Dövlətimiz su sərhədləri etibarlı qorunur

DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin yaranmasından, faaliyyətindən və oldu olunmuş uğurlardan söz açdı. Bildirdi ki, Sahil Mühafizəsinin yaradılmasında əsas məqsəd dövlətimiz su sərhədlərinin daha etibarlı qorunmasıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xəzər dənizində mühafizə sisteminin daha da tek milətdərilməsinə gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğı nöticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyiş teknikaları daim döyiş sıralarında olmayıla, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində istonluq çağrışlırla cəvək reaksiya göstərmək imkanlarına malikdir. Dövlət müstəqilliyimizi olda etdikdən sonra Xəzəryani regionda yaranmış horbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının xüsusi neft sonəsəsinin sürətli inkişafı dəniz sərhədlərinin etibarlı mühafizəsi məsələsini ortaya çıxmışdır. Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsinin tomin edilməsi məqsədi 1992-ci il oktyabrın 6-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanmış müqavilənin sərənlərinə uyğun olaraq əhəmiyyətli sərhəd-gözətçi gəmiləri briqadası mili sərhədlərimizin ixtiyarına verilmişdir. Lakin gəmilər, silah-sarsat, avtomobil və digər texniliklər ölkəmizdən çıxarılaraq Rusiya Federasiyasının Həştruxan şəhərinə aparılmışdır. Azərbaycanda isə yalnız xidmətə yaradış olan iki gəmi qalmışdır. Dəniz sərhədlərimizin mühafizəsinin inkişafına doğru osalsı döñüs məhz Ulu Öndər Heydər Əliyevin xalqın teklidi tolebi ilə həkimiyətə qayıdışından sonra yaranmışdır. Ümmükmilli Liderin mili sərhəd startegiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində xidməti faaliyyətimiz keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıımızın 18 fevral 2005-ci il tarixli sər-



camı ilə sərhəd-gözətçi gəmilər dəstəsinin osasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi texsil edilmişdir. Bununla da Xəzərədə mili maraqlarımızın yüksək seviyədə gorunması və deniz sərhədlərimizin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranmışdır.

General-leytenant Müzəffər Pirizadə daha sonra bildirdi ki, bu günə qədər Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 8 dəfə soñor edib, sərhədçilərlərə görüşüb.

Mühafizəni gücləndirmək məqsədilə radarların sayı artırılıb

Jurnalistlərə Sahil Mühafizəsinin yaranmasından, faaliyyətindən və xidmətindən qazanılan uğurlardan həbs edən video-çarx təqdim olundu və bildirildi ki, bu süjetlər ictimaliyətə ilk fodofur ilə bildirildi.

Sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin baş komanda idarəetmə mərkəzindən xəzər baxış keçirildi. Burada jurnalistlər Xəzər dənizinin müxtəlif sahələrdə radarların quraşdırılması və orzuların etibarlı şəkildə mühafizə olunması barədə ətraflı məlumat verildi.

Deyilənlər oyanı şəkildə geniş ekranда media işçilərinə göstərildi. Quraşdırılmış radarlardan və on müasir avadanlıqlardan aydın görünüdü ki, su sərhədlərimiz Sahil Mühafizəsinin şəxsi heyəti tərəfindən etibarlı şəkildə mühafizə olunur. Media nümayəndələrinin bu mövzuda suallarını cavablandırınca general-leytenant M.Pirizadə bildirdi: "Övvəllər bu radarların sayı az idi. Amma zaman keçdikcə bunların sayı artırdı. İndi ümumilikdə 18 radar fəaliyyət göstərir. Quraşdırılmış radarlardan gələn görtüntülər, alınan məlumatlar baş komanda idarəetmə mərkəzindən ötürülür. Dənizdə icazətən hərəkət edən vəsítələr müəyyən edildikdən onlar barədə toplantı məlumatlar aidiyatı quruma göndərilir və müvafiq tədbirlər görülür".

General-leytenant jurnalistlərin suallarını cavablandırırcan 2024-cü ilə de əldə olunan nüfuzlu tələbi ilə həkimiyətə qayıdışından sonra yaranmışdır. Ümmükmilli Liderin mili sərhəd startegiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində xidməti faaliyyətimiz keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıımızın 18 fevral 2005-ci il tarixli sər-

vasitonun keçirilməsinə 8 dəfə cəhd olunub və hər dəfə do qarşısı qotiyətələ alımdır. Media nümayəndələrinin tətbiqindən qayğılar xüsusi qurğu ilə suya endirildi. Sərhədçilər bir göz qırpmışında onun mühərrəkini işə salıb tabe olmayan gəmiyə torəf istiqamət götürdürlər. Qisa müddət ərzində sərhədi pozan, verilən əmrə tabe olmayan gəmi pəşəkarmasına zərərsizləşdirildi. Gəmildən endirilən qayğılar yerinə qaytarıldı. Media nümayəndələrini prosesi böyük maraqlı izlədilər. Sərhədçilərin tapşırıqları yerinə yetirərək elədiklərə cold və cəvək hərəkətlər diqqətlərənən və fotoparatların "gözü"ndən yaxınlaşdırıldı.

Gəmiler "Şahdəniz", "Heydər Əliyev" və "İstiqlal" qaz yataqlarının ya-xınlığından üzüb keçdi. Media nümayəndələrini yataqların yaxından müşahidə etdilər. Öyrəndik ki, bu yataqlar Sahil Mühafizəsinin horbi gəmiləri torəfinən etibarlı şəkildə qurunur.

Mediatura iştirak edən jurnalistlər dalğalar qoynunda keçən bir neçə saat

ərzində sərhəd mühafizəçilərinin bacarıqlarını, pəşəkarlıqlarının şahidi olular. Həqiqətən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri su sərhədlərimizin keşiyində aqısqayış dayanırlar. Sərhədçilərəniz üzərindən təpşirənlər yüksək pəşəkarlıqla yerinə yetirmələr üçün on mütəmadi avadanlıqlarla, zərurət texniki vəsítələrlə, müxtəlif atıcı silahları olan horbi gəmilərlə töchiz olunub.

Qaralıq düşməyə az qalmış horbi gəmilər sahile yanınlıqlı qurulur.

Media nümayəndələrinin tətbiqindən sonra horbi gəmilər geriye, sahile torəf üzərində basıldı. Media nümayəndələri gəmilərin göyərtələrindən dayanıb ətrafdakı gözel monzərəni seyr edirdilər. Bir-birinə ardına üzən gəmilər suyun üzündə sanki köpüklərənən iz qoyur, cığ salırı. Amma cənə keçmirdi ki, dağlalar bu izləri yuyub apardı. Gəmildən yanınlı Sahil Mühafizəsinin horbi katerləri bir xətt boyunca eyni ara məsafəsi gözəylərənən sərənləşdirildi. Cənə keçmədi ki, gəmilər bir-birinən ardına sahildən üzərələrənən qurulur. Sərhədçilər horbi gəmilərlə manevelər edərək müxtəlif şərtə təpşirənləri geriye yemirənlər. Sahil Mühafizəsinin şəxsi heyəti tərəfindən etibarlı şəkildə mühafizə olunur. Media nümayəndələrinin bu mövzuda suallarını cavablandırınca general-leytenant M.Pirizadə bildirdi: "Əvvəllər bu radarların sayı az idi. Amma zaman keçdikcə bunların sayı artırdı. İndi ümumilikdə 18 radar fəaliyyət göstərir. Quraşdırılmış radarlardan gələn görtüntülər, alınan məlumatlar baş komanda idarəetmə mərkəzindən ötürülür. Dənizdə icazətən hərəkət edən vəsítələr müəyyən edildikdən onlar barədə toplantı məlumatlar aidiyatı quruma göndərilir və müvafiq tədbirlər görülür".

General-leytenant jurnalistlərin suallarını cavablandırırcan 2024-cü ilə de əldə olunan nüfuzlu tələbi ilə həkimiyətə qayıdışından sonra yaranmışdır. Ümmükmilli Liderin mili sərhəd startegiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində xidməti faaliyyətimiz keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıımızın 18 fevral 2005-ci il tarixli sər-

vasitonun keçirilməsinə 8 dəfə cəhd olunub və hər dəfə do qarşısı qotiyətələ alımdır. Media nümayəndələrinin tətbiqindən sonra horbi gəmilər geriye, sahile torəf üzərində basıldı. Media nümayəndələri gəmilərin göyərtələrindən dayanıb ətrafdakı gözel monzərəni seyr edirdilər. Cənə keçmədi ki, gəmilər bir-birinən ardına sahildən üzərələrənən qurulur. Sərhədçilər horbi gəmilərlə manevelər edərək müxtəlif şərtə təpşirənləri geriye yemirənlər. Sahil Mühafizəsinin şəxsi heyəti tərəfindən etibarlı şəkildə mühafizə olunur. Media nümayəndələrinin bu mövzuda suallarını cavablandırınca general-leytenant M.Pirizadə bildirdi: "Əvvəllər bu radarların sayı az idi. Amma zaman keçdikcə bunların sayı artırdı. İndi ümumilikdə 18 radar fəaliyyət göstərir. Quraşdırılmış radarlardan gələn görtüntülər, alınan məlumatlar baş komanda idarəetmə mərkəzindən ötürülür. Dənizdə icazətən hərəkət edən vəsítələr müəyyən edildikdən onlar barədə toplantı məlumatlar aidiyatı quruma göndərilir və müvafiq tədbirlər görülür".

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qəbulu aparan şəxs	Qəbul günü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdürü Nəğdəliyev Zeynal Sofer oğlu	1
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdürü Həsənov Karəm Əvəz oğlu	4
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	5, 23, 29
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyaset və sənaye məsələləri şöbəsinin müdürü Əmirov Natig Ərziman oğlu	5
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasimov Azər Məhəmməd oğlu	5
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hacıyev Hikmət Fərhad oğlu	6
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdürü Ələsgərov Fuad Murtuq oğlu	7, 22
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyaset, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Əliyeva Fərəh Şirməmməd qızı	14
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdürü Seyidov Forid Mirmuflid oğlu	15
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Mövsümov Şahmar Arif oğlu	18
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdürü Məcidov Telət Tahir oğlu	19
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gonclor siyaseti və idman məsələləri şöbəsinin müdürü Məmmədəliyev Yusuf Ülfat oğlu	19
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	20
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	20
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericiliyi hidroməti ilə iş şöbəsinin müdürü Vəliyev Ədalət Məqsəd oğlu	21
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşlar məsələləri ilə iş şöbəsinin müdürü Əlişayev Süleyman Abbas oğlu	21
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu	25
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Kərimov Aydin Zöhrə oğlu	25
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hüseynov Emin Zəmin oğlu	26
Xankəndi şəhər	



Məktublar: problemlər, rəylər, təkliflər...



● UĞUR

Norveç muzeyində lerikli rəssamin əsərləri nümayiş olunur

Səlim Abbaszadə dağlar diyarı Lerikin Soru kəndində dünyaya göz açıb. O, gözəl rəsm əsərləri çoxdur. Bu fitri istedad onda uşaq yaşlarında yaranıb.

Gönc rəssam çokdiyi əsərləri ilə balaca dağ kəndini dünyanın çox yerində tanıtır. Atıq onun işlərinin sorğu-Norveç muzeyindən gəlir. "Xarıbülbül" rəsmi dünyanın 185 ölkəsindən uşaqların el işləri ilə birləşdə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunur. Səlimin "Tıq-tıq xanım" rəsmi isə muzeyin arxivində saxlanacaq. Onu da bildirik ki, S. Abbaszadə rəssamları həmin muzeydə sərgilənən ilk azərbaycanlı gönc rəssamdır.

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin lerikli rəssamın rəsmi dünəndəki rəngarəngliyin və təbiəti mon-



zərərlərinin obrazlı təsvirinin "soyuq şimal" istilik, sülh, gözəllik və birləş bəxş etdiyini bildirib. Muzeyin direktoru homçının göləcək Səlim Abbaszadə ilə eməkdaşlıq edəcəyini deyib.

Zəfər ORUCOĞLU,
Lerik rayon sakini


● MİNΝƏTDARLIQ

Su problemimizi kəndimizin bələdiyyəsi həll etdi

Hər birimiz yaxşı bilirik ki, su həyatdır, hənsüz yaşamaq mümkün deyil. Xüsusilə yay aylarında suya olan tələbat daha da çoxalır. Odur ki, hər birimiz bəzək bəxş edilmiş bu nemətin qədrini bilməli, ondan səmərəli istifadə etməliyik.

Son illər ekoloji tarazlığın pozulması nəticəsində dünyada su ehtiyatları xeyli azalmışdır. Neticədə demok olar ki, bütün planetdə su qithiq yaşaşır. Sevindirici haldır ki, bəle bir veziyətdə ölkəmizdə əhalinin ister meşətdə işlədirilən, isterse də içməli suya tələbatının ödənilməsi istiqamətində xeyli iş görülmüşdür vo indi de bu tədbirlər davam edir.

Men bütün ömrümü Ağstafa rayonunun Büyük Kəsik kəndində keçirmişəm. Kəndimizdə bütün infrastruktur yenilənilib. Su təminatında da elə bir problemimiz yoxdur. 1560 nəfər əhalisi olan kənddəki arteziandan evlərə gələn su xəttində nasazlıq yarandıqdan sonra vaxtlar su verilişində çətinliklər əmələ gəlmişdi. Bununla bağlı Büyük Kəsik kənd bələdiyyəsinə müraciət etdik. Anında tədbirlər görməyə başladılar. 400 metr uzunluğunda olan su xətti 110 millimetrik polietilen borularla evə edildi. İndi su saridan heç bir problemimiz



yoxdur. Arzu edirik bütün yerli idarəetmə qurumları bizim Büyük Kəsik kənd bələdiyyəsi kimi işləsinlər.

*Nazim YUSİFOV,
Ağstafa rayonunun Büyük Kəsik kənd sakini,
şəhid atası*

AZƏRBAYCAN -a
cavab verirler

İcrası məcburi olan
göstəriş verilmişdir

6 sayılı RETSİ bildirir ki, tərəfinin
den Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə ünvanlaşmış müra-
ciət idarətin əməkdaşları tərəfin-
den yerdən araşdırılmışdır.

Əraziyə baxış keçirilən zaman qeyd
edilən torpaq sahəsinin İsləmli rayon
Qalacılıq bölgəsində mülikiyətinə möxsus
olduğu məlum olmuşdur. Keçirilən baxış
zamanı orzadə möset məşəli tullantı-
ları atlaraqlaqlanmasında fakti aşkar edil-
mişdir. Tullantıların kimi və ya kimlər tə-
rəfindən atıldıqını müəyyən etmək müm-
künməmişdir.

Faktla bağlı idarənin əməkdaşları tərə-
findən 02.10.2024-cü il tarixli akt tərtib
edilmişdir.

Tərtib olunmuş aktla əsasən, İsləmli
rayon Qalacılıq bölgəyinin sadrino tullan-
tılarının temizlənerek yüksəldirilmesi və
zərərsizləşdirilməsi barədə icrası məcburi
olan göstəriş verilmişdir.

*Ziya CƏBRAYILOV,
6 sayılı RETSİ-nin rəisi vəzifəsinin
müvəqqəti icra edən*

Problemin həlli
istiqamətində müraciətə
baxılmışdır

"Azərbaycan" qəzeti 7 sen-
tyabr 2024-cü il tarixli sayında
dərc edilmiş "İşığımız nə yanan
kimi yanır, na da sənən kimi sö-
nür" sərəvhəli oxucu məktubun-
da qaldırılmış problemin həlli isti-
qamətində tədbir görülməsi barə-
da müraciətə "Azəriqaz" ASC-də
baxılmışdır.

Bununla əlaqədar olaraq bildiririk ki, Bərdə rayonunun Xanərəb kəndi və digər yaşayış məntəqələrinin elektrik şəbəkələrinde "Azəriqaz" ASC tərəfindən mütemadi olaraq təmir-bərpa işləri aparılır. Xanərəb kəndinin 10 kV-luq elektrik veriliş xətləri yeni AS 50 markalı naqillərlə çəkilmiş, köhnə tipli elektrik dayaqları yeni dayaqlarla deyişdirilmiş, 0,4 kV-luq naqıl-
lor mütəsir tipli özünüdəsiyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunmuş, saygac qutuları yenilənmiş, ümumiylidə 10/0,4 kV-luq elektrik şəbəkəsi tam yenidən qurulmuşdur.

Məlumat üçün bildiririk ki, tərəfimiz-
dən aparılan təmir-bərpa işləri və qeyri-sa-
bit hava şəraitilə ilə əlaqədar baş vermiş qə-
səbəsizləşdirilməsi barədə Xanərəb kəndi-
nən elektrik enerjisinin verilişində səbəb-
siz açılmalara yol verilmir.

*Vüsal QƏNBƏROV,
"Azəriqaz" ASC-nin Texniki
Departamentinin direktoru*

Qonaqları ürəkəciqliyi ilə gözləyirik

Azərbaycanın müxtə-
lif yerlərindən qonaq gözlədi-
bu günlər hər kəs öz üzərinə düşən
vəzifəni yerinə yetirməyə çağır.
Vəzifə isə aydınndır - "yaşlı dünya"
namına bəşərşəmkən, ekologiyamızı
saflasdırmaq.

Tərtillərde bu günlər hamilələr rayo-
numuzun yaşlı örtüyünü dəha da artırılma-
si ilə möşguldurlar. Rayon icra hakimiyyətini
təşkilatçılığı ilə hər gün magistrallar
konarlarında minlərlə bozuk və mey-
ve ağacılar ekilir. Ağacəkmə aksiyasında
rayon icra hakimiyyətinin, 9 sayılı Regional
Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD
üzrə nümayəndəliklərin, Kommunal
Təsərrüfatı İdarəsinin, "DOST" MMC-nin
işçiləri feal iştirahət edirlər. İndiyədək
Bordə-Ağdam magistrallı avtomobil yolu keçən
Polaclı, Azadqaraçoyunu və digər kəndlə-
rin ərazilərindən çox sayıda ağac ekilmüşdür.

*Əsmər YUSİFLİ,
Tərtər şəhər sakini*

Sakinlər müraciət etdi, işçifor quraşdırıldı

Yaşadığımız Dəliməmmədli şə-
həri Goranboy rayonunun ən
böyük yaşayış məskənlərindən bi-
ridir. Burada son illər çoxsaylı
infrastruktur layihələri həyata ke-
çirilməklə sakinlərin rahatlığı istiq-
mətində xeyli iş görülmüşdür.



Rayon rəhbərləri tez-tez buraya gəlir, sa-
kinlərə görüsər keçirir, qaldırıqları məsə-
lələrin həlli ilə bağlı tədbirlər görür. Elə
bu yaxınlarda növbəti soyur görüs zamanı
şəhər sakinləri nəqliyyat vasitələrinin hər-
ketində yaranmış çətinliklər bağlı məsələ
qaldırıdlar və RİH-in başından xahiş etdi-
lər ki, piyadaların təhlükəsizliyi üçün əsas
magistrallı yolda işçifor quraşdırılsın. Çox
çökəmədi məsələ öz həllini tapdı və əsas
magistrallı yolda müasir işçifor quraşdırıldı.

Hörəmtli redaksiya! Xahiş edirik doli-
məmədlilərin minnətdarlığını əlaqədar
təşkilatlara çatdırırsınız.

*İslam İBRAHİMOV,
Goranboy rayonunun
Dəliməmmədli şəhər sakini*

Fotofakt



Pəytəxtdə gündən-günə sayı artan avtovuma məntəqələrində maşınlar təmizliyə cəxşa da, ətraf ərazi - küçələr, səkilər, məhəllələr yaman günə düşür. Bu obyektlərin sahiblərindən sorusun da yoxdur ki, sizə camaatın normal, təhlükəsiz gedis-gəlinə mane olmağı, küçələri, səkiləri zəbt etməyə, bunlar azmış kimi, yoluñ ətrafında səs-külüyə tozsonar işlətməyə, jərən ifadələrlə ucadan danışmağa kim ixtiyar verir? Biz hələ israf olunan içmali sudan istifadə edilməsinə, avtomobillərdən yuyulan zəman tökülen palçığın ətrafa axmasına toxunmur.

Biz demirik avtomobillər yuyulmasın. Təmiz maşınlar həm də şəhərin təmizliyidir - bunu başa düşürük. Dediymiz odur ki, bu işdə də bir qayda, qadağa, nəzarət olmalıdır, ətrafin təmizliyi, adamların rahatlığı avtomobillərin yuyulmasına qurban getməlidir.



İDMAN

Masallıdan İspaniya Futbol Akademiyasına transfer

ASTA (Azerbai-
jan Sport Talents
Academy) Futbol
Akademiyası ilə İspaniya-
nın Barcelona şəhərində
yerləşən "Marçet" Futbol
Akademiyası arasın-
da bağlanmış əmək-
daşlıq müqaviləsi
əsasən, 2008-2009-cu
il təvəllüdü 51 fut-
bolcu arasında apa-
rlırmış seçimlərin nə-
ticələri məlum olub.



Onu da bildirək ki,
ASTA-nın təklifi etdiyi fut-
bolçuları Bakı Olimpiya
Stadionunda iyun 30-dan
iyulun 2-dək "Marçet" Futbol
Akademiyasının məşqçiləri Rivero Karlos
Arias və Ragel Marmol Felipe
sinadından keçirib və bəy-
növlərlər. Yeniyetmə id-
mancıların "Marçet" Futbol
Akademiyasında tolimlərə
cəlb edilmiş ASTA-nın
prezidenti Rafael Bünyatov
və təşkilatçılarının təşkilatçı
sayısında.

İspaniya futbol akademiyasına trans-
fer olunan Əli Fariz oğlu Kiçibeyov
Məsallı Tatyanoğlu kəndindən. 15 yaşlı
Əli lap kiçik yaşlarından futbol maraqlı
gösterir. Sözləgən transfer isə Masallı
rayonu tarixində ilk belə hadisədir.

ZƏLİYEV

Təbii qaza həsrət qalmışq

Hörmətli redaksiya! Mən
2008-ci ilde Tovuz rayonu-
nun Əyyublu kəndində fərdi ev
inşa etmişəm. Həmin ildən indi-
yədək ailəmən ən böyük çatılı-
yi evin mavi yanacaqlı təminatı-
nın olmamasıdır.

Bu problem xüsusi qış aylarında
özünü daq qabarlı gösterir. Ələcəsilə-
dan ətraflıdan ağac tullantılarını
toplayıb evi istitmək möcürüyyətində qal-
ırıraq. Bəzi hallarda isə heç odun qırıntı
da tapırıq. Qonşularımız kömək etmək
fürsətini keçib deşəfə həyətlərində meyvə
ağaclarını kəsib bəzə veriblər.

Bu baroda dəfələrə "Azəriqaz" a
müraciət etsək də, xeyri olmayıb. Qarış-
dan soyuq qış ayları golir. Qalmışq çat-
ının vəzifəsindən qarışdırıb. Xahiş edirəm
bu işdə bizi kömək göstərib səsimizi "Azəriqaz" a
çatdırırasınız.

*Elməddin ƏLİRZAYEV,
Tovuz rayonunun Əyyublu kənd sakini*

GILEY

Görəsən, Aydınbulaq aydınlığa nə vaxt çıxacaq?

Bu günər Şəkinin
Aydınbulaq kəndində
qonaq getmişdir. Yolbo-
yu gözəl manzaronı, ya-
şılıqları gördükəcə bu cür
fusunkar yerlərdə yaşa-
yanlara həsəd apardıq.

Az keçmədi ki, həmin hə-
sədən əsər-əlamət qalmadı. Avtobusdan düşüb Aydınbulaq
kəndində yollanmaq üçün taksi
axtarmaq başlıqdır. Yollar
bərbəd olduğundan heç bir sü-
rəcü kəndə getmek istəmirdi. Birtehər
maşın təpib kəndə yollandıq. Ancaq
məhəlləyə girmək mümkün olmadı,
dəhsətli dərəcədə palçı idi. Məcburiy-
ət qarşısında evdən bize uzunboğaz
çəkmələr gotidilər. Min bir əziyyətə,
nəhayət, golib evə çatdıq.

Amma bu da hələ hamısı deyil. Ev-
dəkələr oradan-buradan yiğidiqları odun
parçaları ilə ocaq qalayıb yemək bışır-
dılər. Ətrafi qatı tüstü bürümüşdü. Sən
demə, bu o tərafda bir neçə kənddə
qazda yox imis.



Görəsən, kəndlərimizin bu keçil-
məz yollarının düzəldilməsi və qazla-
şdırılması ilə bağlı AAY Dövlət
Agentliyi və "Azəriqaz" IB nə fikirlə-
şir? Hörmətli redaksiya! Bu sənalı ca-
vabını tapmaqda kənd sakinlərinə köm-
ək etməyiniz xahiş edirik.



abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə yeni xidmətlərin təqdim edilməsi, habelə mövcud xidmətlərin tekmilləşdirilməsi məqsədi ilə "Kinon" xidmətində deyişikliklər edilməsi nəzərdə tutulur.

25.11.2024-cü il tarixdən etibarən "Kinon" xidməti daxilində 240-dan çox yerli və xarici kanallar və "Amediateka" abunəçiliklərindən əlavə "Wink", "Viju" və "Premier" adlı 3 yeni Onlayn kinoteatr, həmçinin bütün Onlayn kinoteatrları özündə birləşdirən yeni "Kinon Plus" paketi abunəçilərin istifadəsinə verilir.

"Kinon" xidmətinin paketləri:

Paketin adı	Qiymət (AZN ƏDV daxil)	Paketə daxildir
"Kinon" (gündəlik)	0,40	240-dan çox yerli və xarici kanallar
"Kinon" (aylıq)	8,99	240-dan çox yerli və xarici kanallar
"Kinon Plus" (gündəlik)	1,00	240-dan çox yerli və xarici kanallar, "Viju", "Premier" və "Wink" xidmətləri
"Kinon Plus" (aylıq)	15,99	240-dan çox yerli və xarici kanallar, "Viju", "Premier", "Amediateka" və "Wink" xidmətləri
"Amediateka" (aylıq)	3,99	"Kinon" tətbiqi daxilində "Amediateka" xidməti
"Viju" (aylıq)	3,99	"Kinon" tətbiqi daxilində "Viju" xidməti
"Premier" (aylıq)	2,99	"Kinon" tətbiqi daxilində "Premier" xidməti
"Wink" (aylıq)	3,99	"Kinon" tətbiqi daxilində "Wink" xidməti

Qeyd edilən tarixdən etibarən "Kinon+Amediateka" paketi (həmin paket daxilində təqdim edilən pulsuz 5 GB internet paketi, 14 günlük pulsuz sınaq müddəti və "Amediateka" xidməti) loğv olunacaq. "Kinon+Amediateka" paketi növbəti yenilənmə tarixinən avtomatik qaydada "Kinon" paketi ilə əvəz ediləcək.

Qeyd: Abunəçilərə göstərilən deyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX) və Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə oldu etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 - şəhər telefonundan, 6050 - mobil telefondan (1 zəng - 0,1 AZN); Bazar ertəsi - Cümlə 09:00 - 18:00; Şənbə 09:00 - 16:00; e-poçt: destek@azercell.com) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqda məlumat öyrənər, müxtəlif əməliyyatlar həyata keçirərək texniki dəstək ala bilərlər.

Niyə xəstələnirik?



Soyuq havaların gəlişi ilə insanlar tez-tez xəstələnir, qırış yaxalanırlar. Lakin bəzi insanlar da var ki, ümumiyyətə virüslerə yoluxmurlar. Sanki gözgörünməz bir qalxanla viruslardan qorunurlar.

ABŞ-nin Yale Universitetinin tədqiqatçıları bunun sebəbini araşdırırlar. Nötiçələr görə, bu vəziyyətin səbəbi qeyri-sağlam olmayan vərdişlər, insanın özüne vurduğu zərər və israrla təkrar etdiyi sevənlərdir. Daha az xəstələnmək, xəstələndən isə tez və asan sağalmış ilk növbədə öz olmımızdır.

İnsan organizmının 70 trilyon hüceyrəndən ibarətdir. Səhhətimiz, fiziki və zehni fəaliyyətimiz bu mikrocəmlərdən asılıdır. Əgər onlar sağlamdırsa, organizm də sağlam və gümrək olacaq. Əks halda isə orqanımız öz funksiyasını düzgün yerinə yetirə bilməyəcək. Nöticədə xəstəlik yaranacaq.

Organizm özüne zərər verən amilləri təmizləmək üçün immunitet sistemindən istifadə edir. Genetik quruluşumuz bəzi xəstəliklərə qarşı meyilli olur. Lakin genetik faktorlar deyimləz tələyimiz deyil. Genlər səssiz, həreksətsizdir, təki, aktivlaşdırıcı üçün sığınal alana qədər. Xəstəliklə olaqəli bir genin olması mütləq həmin xəstəlikə yaxalananğı demək deyil. Xəstəliklər genləri aktivlaşdırıcıdır. Xəstəliklərə qarşı mütbəətliklərə qarşıdır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Tədqiqatçılar hüceyrələrin zoifləməsinin səbəblərini dəhərindən araşdırmaq üçün burun hüceyrələrinə nikotin məruz qoyublar. Məlum olmuş ki, bu, hüceyrələr dəhəs edir. Bədənimiz bir infeksiya ilə qarşlaşdıqda immunitet sisteminin hüceyrələri aktivləşir və iltihabi prosesləri əlaqələndirirən aşağı molekulalar çəki züllələri istehsal etməyə başlayır. Lakin tütün məmulatları bu prosesi ciddi şəkilde pozur.

İnsan immunitetini zoiflədən asıl amillər bəzi hüceyrələrinə qarşıdır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdakı kimi, insanın da təbiətinə uyğun olmalıdır. Təbiətdən bəzi canlılar otla, bozular otla, bozular isə həm otla, həm də otla qidalanır. Hər bir canlının həzinə orqanları özüne uyğun formalarla parçalanır və bağışqaşdan sorulur. Proses pozulduqda bağışqaş florasi zdelenir, xəstəliklər baş qaldırır.

Qidalanma hər canlıdak